



AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ

Aktın növü	AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİ KOLLEGIYASININ QƏRARI
Qəbul edildiyi tarix	26.02.2020
Qeydiyyat nömrəsi	1000/02/001
Adı	Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının 2019-cu il 09 dekabr tarixli "1000/05/001" nömrəli qərarı ilə təsdiq edilmiş "Faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin risk meyarları əsasında müəyyən edilməsi Qaydaları"nda dəyişiklik edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə	
Qüvvəyə minmə tarixi	12.03.2020
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu	360.030.020
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi	15202002262001
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix	11.03.2020

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Kollegiyası "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiyası Qanununun 93.2-ci maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə"nin 5.11.6-cı yarımbəndini rəhbər tutaraq,

QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Kollegiyasının [2019-cu il 09 dekabr tarixli "1000/05/001" nömrəli](#) qərarı ilə təsdiq edilmiş "Faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin risk meyarları əsasında müəyyən edilməsi Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

- 1.1. 1.2.4-cü yarımbənddə "mal sahibləri" sözlərindən sonra " , daşıyıcılar" sözü əlavə edilsin;
- 1.2. 2-ci hissənin adı aşağıdakı redaksiyada verilsin:
"2. Faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin risk meyarları əsasında müəyyən edilməsinin mərhələləri";
- 1.3. 2.1-ci bənddə "qanunvericiliklə" sözü "Azərbaycan Respublikasının Gömrük Məcəlləsi və Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə" əvəz edilsin;
- 1.4. 2.6-cı bənddə "kənar idxalçının" sözləri "faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin" sözləri ilə əvəz edilsin;
- 1.5. 3-cü hissə üzrə:
 - 1.5.1. 3.1-ci bənddə "Faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslər aşağıda qeyd olunan risk meyarlarından biri və ya bir neçəsi əsasında" sözləri "Bu Qaydaların məqsədləri üçün aşağıdakı risk meyarları" sözləri ilə əvəz edilsin;
 - 1.5.2. 3.1.5-ci yarımbənd ləğv edilsin;
 - 1.5.3. aşağıdakı məzmununda 3.2-ci bənd əlavə edilsin:
"3.2. Faktiki olaraq üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslər bu Qaydaların 3.1.1-ci, 3.1.2-ci və 3.1.6-cı yarımbəndlərində qeyd edilən risk meyarlarından biri və ya bir neçəsi, bu Qaydaların 3.1.3-cü, 3.1.4-cü və 3.1.7-ci yarımbəndlərində isə qeyd edilən risk meyarlarından bir neçəsi əsasında müəyyən edilir."
2. Hüquqi Təminat İdarəsi (Sənan Muxtarov) bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Qərar aidiyyəti üzrə göndərilsin.

Kollegiyanın sədri

Səfər Mehdiyev